

Prezident İlham Əliyev
Rusiyaya işgüzar səfərə gedib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçıları qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçıları qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

DİN-dən valideynlərə müraciət: "Gizlilik qaydalarını öyrədin"



Daxili İşlər Nazirliyi uşaqlara qarşı kibernetikliklə bağlı valideynlərə müraciət edib.

Nazirliyin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:

- Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərə bağlı övladlarınıza məntiqli izahlar verin;
- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılrayın;
- Sosial mediadan istifadə edərkən hesablarınızı nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;
- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;
- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.

Zelenski rəsmi olaraq Putinlə danışıqlardan imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarlarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

Bu sənədə görə, Kiyev Vladimir Putinin prezidenti olduğu müddətdə Moskva ilə danışıqlar aparmayı qeyri-mümkün hesab edir. Bundan başqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynanın NATO-ya sürətləndirilməsi şəkildə daxil olmaq ərizəsi ilə bağlı qərarı da təsdiqlənib.

Kamran Əliyev: "Ermənistan bizə qarşı cinayətlərini müxtəlif üsullarla davam etdirib"



Ermənistan Azərbaycana qarşı cinayətlərini müxtəlif üsullarla davam etdirib.

Adalet.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin keçirdiyi birgə brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiası başlayıb: "Müxtəlif dövrlərdə ərazi iddiaları fərqli formalarda həyata keçirilib. Bütün iddialar Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı cinayət hadisələrlə özünü göstərib. Müstəqillik illərindən sonra atəşkəs sənədi imzalandıqdan cinayət hadisələri başqa üsullardan istifadə edilməklə davam edib. 34 ildən çox baş verən hadisələr məhz Azərbaycan ərazisində baş verib".

Azərbaycan MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır"

Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri apararaq texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir. Bu barədə Adalet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.

Akar: "Ərdoğan və Əliyevin qərarları qətidir"

Türkiyə və Azərbaycan arasındakı hərbi əməkdaşlıq əgrişiv xarakter daşıyır.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya rəsmi səfəri zamanı deyib.

O qeyd edib ki, iki ölkə hər kəsin hüquq və qanunlarına hörmət edir.

"Biz istəyirik ki, bölgədə sülh mühiti yaranсын. Bu yaxınlarda baş vermiş müharibədən sonra Ermənistan sülh əli uzadı. Bu sülh əlinin tutulmasını və lazımı cavabın verilməsini gözləyirik. Bu, bütün Qafqazda sülhün və müvafiq olaraq rifahın hökm sürməsi üçün vacib məsələdir", - deyə o bildirdi.

Nazir əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar tamamilə Azərbaycan xalqının hüquq və mənafeləri üzərində qurulub.

Akar, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın üçüncü şəxslər üçün təhlükə olmadığını vurğulayıb: "Prezident Ərdoğan və cənab Prezident Əliyevin qərarları qətidir. Biz qardaş, birik, bir yerdəyik və bundan sonra da belə olmağa davam edəcəyik".

NƏCMƏDDİN ƏRBAKAN YUNANLARA NƏ DEMİŞDİ?



Avropa İttifaqının müstəmləkələrindən biri olan Yunanıstan...

... Avropa İttifaqı keçmiş SSRİ kiçikdi. İttifaqda əsas söz sahibi Almanlar, daha dəqiq desək, Almaniyadır. Hitlerin silah gücünə işğal edib, bilmədiyi Avropa ölkələrini Almaniyaya iqtisadiyyatının gücünə işğal edib, o cümlədən Yunanıstanı da...

... zaman-zaman Türkiyəyə kəllə atır, türk adalarına bütün beynəlxalq qanunları pozaraq hərbi texnika yığır, eşgər yığır. ABŞ başda olmaqla NATO fitilləyir, o da dinqıra süzür. Milçək bir şey deyil, amma qardaş Türkiyənin ürəyini bulandırır.

Rəhmətlik Nəcməddin Ərbakan baş bakan olduğu zaman Yunanıstan yenə sarsaqlaşıb Türkiyəni indiki kimi hədələyirdi. Sayın Ərbakanın bir fikri hələ də yunanlara dərs olmalı: "Sənin əhalinin sayı qədr mənim orta okullarımda oğlan uşaqları oxuyur".

AXIR Kİ, BİR XOŞ XƏBƏR EŞİTDİK



Çox narahat idik ki, milli komandamızın baş məşqçisi De Byazinın müqavilə müddəti bitir, o da acıq edib gedəcək, komandamız başsız qalacaq. Amma Allaha şükür ki, AFFA dünya şöhrətli bu məşqçini birtəhər yalvarıb-yarıyıb saxlaya bilib və 2024-cü ilədək (2024 də içində olmaqla) müqaviləni imzaladı.

5 il Foqts milli komandamızın içinə oturdu, 4 il də De Byazi oturacaq.

Qurban olasan əlinin altındakı "Qarabağ"ın və "Neftçi"nin futbolçularına ki səni xilas etdilər. Qədir Rüstəmovun sözü olmasın, özümüzünkülər qırılib qurtarıb da, neyləyək?

Və yaqın ki, Maksim Medvedevi də Qara Qarayev kimi komandanadan uzaqlaşdıracaq. Çünki Maksim onu tənqid edib və deyib ki, milli komanda üçün ən layiqlik namizəd Rəşad Sadıqovdur.

Gəncədə 6 məktəbli zəhərləndi

Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhəhət adına xəstəxananın Yolluxcu xəstəliklər şöbəsinə zəhərlənən ilə 6 yeni-yetmə daxil olub.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verib. İlk tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin intensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabilidir.

Qeyd edək ki, zəhərlənənlər Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərdir.



ƏDALƏT

www.adalet.az

Qurucusu: Adil Minbaşıyev | Gündəlik hüquq qəzeti | Qəzet 1990-cı ilin iyulundan çıxır | № 44 (5981) 8 oktyabr 2022-ci il | Qiyməti 30 qəpik

İlham Əliyev:

"Sülhə yavaş-yavaş yaxınlaşırıq"

"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq".

Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziyası kanallarına müsahibəsində bildirib. Bu dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlətimizin başçısı deyib: "Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır.



Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkən verildi".

İlkin mərhələdə Ağdama köçürüləcək əhalinin sayı açıqlandı

"İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma işlərini Azərbaycan öz gücünə həyata keçirir".

Adalet.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, 2023-cü ilin sonunda əsas tikinti layihələri həyata keçiriləcək: "Yaxın 2 il ərzində Ağdamda mühüm işlərə başlanılacaq".

Ağdama ilkin mərhələdə 2025-ci ildə əhalinin köçürülməsinin başlanılması gözlənilir: "İlk mərhələdə 10 min nəfərin köçü baş tuta bilər", - deyə E.Hüseynov bildirib.



Aqil ABBAS BU MÜƏLLİMLƏRDƏN ƏL ÇƏKİN DƏ

"Məktəblərdə istiliklə bağlı problem olmayacaq"



"Bu mövsüm "Azeristiliktechi" balansında olan məktəblərdə istiliklə bağlı heç bir problem olmayacaq".

Adalet.az xəbər verir ki, bunu "Azeristiliktechi" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

"Ölkədə 4000-dən çox məktəb var, lakin onların çox az hissəsi "Azeristiliktechi" balansında düşür. Bizim balansımızda olan məktəblərdə heç bir problem olmayacaq. Səhəbtə 250-yə yaxın təhsil müəssisəsindən gədir.

Digər təhsil müəssisələrində də xidmətin düzgün təşkil olunması üçün Elm və Təhsil Nazirliyinə köməklik göstəririk".

SƏFƏRBƏRLİK BAŞQA ÖLKƏLƏRDƏ BASDIRILMIŞ MİNALARDI

Rusiyada qismən səfərbərlik elan ediblər. Dünyanın bu nəhəng ölkəsində əsgər çatışmır ki? Silah altıda 2 milyona yaxın əsgəri olduğu halda küçədən tutub orduya aparmağa nə ehtiyac?

Əslində bu qismən səfərbərlik başqa məqsəd güdür. Ruslar bunu bəhanə edib ölkəni tərk edirlər. Məsələn, təkə Qazaxıstanı hələ ki 200 min, Gürcüstana 260 min, bir o qədər də Türkiyəyə, Ermənistanə nə qədər köçüb bilmirik (oligarx Vardanyanı da damazlıq üçün Qarabağa göndəriblər). Azərbaycana nə qədər gəldikləri haqqında dəqiq məlumat yoxdur. Allaha şükür, quru sərhədimiz bağlı olduğundan azdı, amma Bakı gəlmə ruslarla dolub-daşır. Və Rusiyadan köç edənlər gəldikləri ölkədə hərsi bir minadı. Vaxtı gələndə parlayacaqlar. Necə ki XIX əsrin əvvəllərində İrandan erməniləri Qarabağa köçürtdülər və bu ermənilər də Azərbaycanın mərkəzində yerləşdirilmiş minalardır ki, bir əsrdə üç dəfə parlayıb və hələ də parlayır.

Bela minaları zərərsizləşdirməyə ANAMA da acıdır.

DÖRDYƏQLİ EŞƏKLƏRİN SAYI AZALDIQCA...

Statistika Komitəsi belə bir məlumat yayıb ki, Azərbaycanda eşəklərin sayı hər il durmadan azalır. Məsələn, 2008-ci ildə ölkədə 47200 eşək olduğu halda, 2022-ci ildə bu rəqəm 23419 (nə dəqiq saydı) olub, yeni yarıbayarı. Çox qəribədir ki, dördyəqlilərin sayı azaldıqca ikiyaqlı eşəklərin sayı durmadan artır. Bunu bilmək üçün sosial şəbəkələrdəki xəbərləri izləmək kifayətdir: "Bu onu vurdu", "O bunu döydü", "Anasını baltaladı", "Bacısını boğdu", "Müəllimini döydü". Və ən nəhəyə, "Dövlətin filan qədr bütəcəsini taladı" və it gəldi çarış apardı, at gəldi örkən.

Aqil ABBAS aqilabbas@rambler.ru

SÖZÜM ERMƏNİLƏRDƏN DAHA ÇOX "ERMƏNİ" OLANLARADI: GEDİN AYRI YERDƏ HOPPANIN



Məlum və məşhur video geniş əks-səda doğurub. Xüsusilə də sosial şəbəkələrdə. Əsgərlərimizin tərəfini saxlayanlar da çoxdu, yamanlayanlar da.

Əvəla, müharibə görməyən, müharibəni qəzetlərdə və ya televiziyalarda izləyən döyüşdə əsgərin keçirdiyi hissi, düşdüyü stress vəziyyəti heç cür anlaya bilməz. Bəlkə erməniləri güllələyən əsgərlərin Xocalıda və ya Ağdabanda, Qaradağda atasını, anasını, bacısını, qardaşını güllələyən, işgəncə verən erməni vəhşilliyindən, faşizmindən xəbərsizsiniz? Bəlkə o əsgərlərdən birinin, ya bir neçəsinin qardaşının başının erməni qibləsinə (Qarabağda belə bir ifadə var: "Bacını erməni qibləsinə kəsərim") kəsilməyindən xəbəriniz yoxdu? Mən ana taniyirdim, əsirlikdə olanda gözünün qabağında oğlunun başını kəsmişdilər. Ana da havalanmışdı.

Bax: səh.3

GÜNÜN LƏTİFƏSİ



Elman Nəsirova sual verir ki, "Afrika hardadı? Elman müəllim bir az fikirləşir. Yanında duran Etibar Əliyev:

- Elman müəllim, bizim unversitetdə bir afrikalı neqr işləyirdi, işə vəsələpələ gəlib-gəldirdi. Yaqın hardasa yaxındadı.



BU MÜƏLLİMLƏRDƏN ƏL ÇƏKİN DƏ

Həzrət Əli deyib ki, mənə bir hərf öyrədən in qırx il qulu olaram. Bizə növbəti hərf, bütöv bir elm öyrədən, adam elayən, vətəndaş elayən, gələcəyimizin təməlini qoyan müəllimlərin növbəti qırx il qulu olmaq, heç bir gün də ona qulluq etməyi özü-özünə seçibmişdir. Həzrət Əlinin bir hərf öyrədən qırx il qulu olmağa hazır olduğuna müəllimlərə az qala biz özümləy qul kimi baxırıq.

Türklərin göçəl bir sözü var: "Hoca vurduğu yerdə gül bitir". Vay odu bir müəllim usuşğunu tənbəh edə, bir çirtmə vura, az qala gedib müəllimi təpiniyimizin altına salaq, ya da polisə verək. Müəllimləri gözüqırıq eləmişik. Və növbədə şagirdlər məktəbdə meydan sulayırlar, çünki onun müəllimlərdən qorxusu yoxdu. Bilir ki, müəllim ona gözün üstə qaşın var desə, valideyni gəlib həmin müəllimi divara dirəyəcək.

Ölkədə nə qədər problem var, qalib bir kənarda, düşüblər müəllimlərin üstünə. Millət vəkilii Fazil Mustafanın sözü olmasın, müəllimləri sındırmaqla, gəzdən salmaqla nə qazanacaq? Yoldaşların gözü qabağında bir sinifdə oxuduğu dostunu vətənşünas döyən usuşqlar? Müəllimi döyən şagirdlər? Əldəki bahalı telefonla müəllimlərsə fürsətlər? Və sair və ilaxır.

Müəllim sözü müqəddəs sözdür. Sovet hökuməti "bəy" sözünü qadağan edəndə, bəyləri tutub güllələyəndə, sürgün edəndə dayadamlar bir-birinə "bəy" deyə müraciət etməyə qorxudular və "bəy" sözünü "müəllim" sözü ilə əvəzlədilər. Bu, qarşıdakı adama hörmət əlaməti sayılır və indi də belədir.

Mən bu köşəni yazanda saytların birindən xəbərləmişdim ki, müəllimlərdə hədiyyə verirlər, buna necə baxırsınız? Dedim ki, çox normal. Təəcübəndir, necə yəni normal, bu, rüsvət deyil? Dedim ki, yox, rüsvət 10 milyon, 30 milyon, hətta 80 milyon dövlət əmlakını mənimsəməkdir. Müəllimə 30-40 manatlıq bir hədiyyə niyə rüsvət sayılmaldır ki? Bu, hörmətdir. Evdə iki uşağı yola vərə bilmirik, amma müəllim sinifdə 40 uşaqla dil tapır, onlara dil öyrədir, elm öyrədir, adam olmağı öyrədir. Müəllimə hörmət həminin bərdürdür.

İmkanlı adamların hamısı məktəbə kömək etməlidir. Məktəbi təmir etməyə vəsait ayrılırsa və ya ayrılan vəsaiti vəzifədə olan məmurlar basib yeyirsə və direktor məcur qalib valideynlərə müraciət edərsə, günah o direktordadır, yoxsa o vəsaiti basıb yeyənlərdə?

Mən özüm də bir il Ağsu şəhərində internat məktəbdə müəllim işləmişəm və bu peşənin nə qədər çətin olduğunu görmüşəm və yaşamışam.

Əl çəkin bu müəllimlərdən. Qoyun balalarını adam eləsinlər, vətəndaş əməllər. Həm Birinci Qarabağ vəziyyətində, həm də 44 günlük müharibədə bu torpağın, bu Vətənin yolunda şərin canından keçib şəhid olanları müəllimləri yetişdirib. Heç olmasa şagirdlərin xətrinə, müəllimlərə işiniz olmasın.

Bu məsələ balalarımıza dərs deyən müəllimlər hamısı Milli qəhrəmanlardır.

Bütün müəllimləri təbrik edirik.



Faiq QİSMƏTOĞLU
faiqismetoglu@box.az

Allahdan sonra müəllimdi

...Müəllim gün işığıdır və min illərdə bu gün işığı insanları qaranlıqdan aydınlığa çıxarıb. Və özümləy bilmədən də bizə dərs demiş müəllimlərin diqqətli və qayğısız natiçəsində qalib bu mərtəbəyə çatmışıq. Bildiyimiz odur ki, prezidentdən tutmuş nazirə qədər hamı müəllimə borcludur. Ən azından ona görə ki, Azərbaycan müəllimləri saçını-saqalını öz şagirdlərinin yolunda əgərlədilər. Ömürlərini şam kimi yandıraraq bizim ömrümüzü, həyatımızı işıqlandırılar.

Mən müəllim qədər müqəddəs peşə sahibi tanıyıram. Düzdür, son vaxtlar cəmiyyətdə müəllimə münasibət bir o qədər də yaxşı deyil. Bu da obyektiv və subyektiv səbəblərlə bağlıdır. Amma görünən odur ki, hər elin, hər obanın çox yaxşı, dəyərli müəllimləri, ziyalıları olub və var. Bu müəllimlərdən hamısı insanları yaddaşında qalıb. Bir gün də olsun unudulmayıb. Çünki o müəllimlərin böyük pədaşları idi, ziyalı idi və ən nəhəng, insan idi! Həyatlarını və ömürlərini şagirdlərinə həsr eləyərdilər və bu gün də ömürlərini bayaq deyimiz kimi şagirdlərinə həsr eləyən müəllimlər çoxdurlar.

Mənim həm orta məktəbdə, həm də ali məktəbdə unudulmayan, yaddan çıxmayan və həmişəlik ürəyime, yaddaşıma həkk edilən müəllimlərim olub. Həmisiyən adını yazsam, çox uzun bir siyahı alınar. Amma orta məktəbdə mənə dərs demiş iki müəllimin adını xatırlamasam, ürəyim partlayar. Onlar hər ikisi mənim ibtidai sinif müəllimim olub. Birinci sinifdən üçüncü sinifə qədər Rza müəllim dərs deyib, hərfli, yazıb-oxumağı bizə öyrətdi. Dördüncü sinifdə isə ilk dəfə müəllimiyə başlayan Həqiqət xanım biza elmin və həyatın yollarını öyrədib və bu gün də mənə qəzənmişqəsa, biz həmin müəllimlərə və ziyalılara borcluyuq. O borcu isə heç vaxt qaytara bilməmişik və qaytara da bilmirik...

Bu gün bəzi məktəb direktorlarına və müəllimlərə görə böyük müəllim ordusuna pis gözlə baxmaq lazımdır. Düzdü, bəzi məktəb direktorları məktəbdə təhsildən çox pul qazanmağa, kimsəyə nəsa almağa meyillidirlər. Amma belələri ən yaxşı halda yüz nəfər ola, ya olmaya. Axı müəllim ordusu yüz minlərdədir. O yüz minlərlə müəllimlərdən çox namusla, şərafətlə və vicdanla işləyirlər. Bəzən uzun illər onlar küzi bir əməkdaş ilə yaşayırdılar. Amma yene sevdikləri və seçdikləri müqəddəs müəllim peşəsindən uzaqlaşmayıblar. Çünki onlar tepədən-dırnağa qədər ziyalı, işiç və nurdurlar.

Bəzən kimsə müəllim gündündə hansısa müəllimə bir hədiyyə verir. Buna döndərib ediblər fil boyda. Bu milyon rüsvat alanı qınamırırlar, amma bu əziz gündə müəllimə balaca bir hədiyyə verənli və müəllimi cəmiyyət topa tutur. O qədər danışırlar, danışırlar, axırda adam da bezir. Biz də orta məktəbdə olanda ən yaxşı halda müəllimə önk sözlərini yazıb bir "otkritik" verərdik. Heç müəllim də ona baxmazdı. Amma bu, bir diqqət idi. Onları yada salırıq.

Təmiz və vicdanlı müəllimləri qorumaq, sevmək və hörmət etməyə lazımdır. Çünki o müəllimlər uzun illərdə bu adı şərafətlə, namusla yaşayıblar. Aqil Abbasın çox gözəl bir deymi var: "Cüzi məvcubiyyə usuşqlarımızla və nəvələrimizə dərs deyən müəllimləri Milli Qəhrəmanlıqlar".

Bəli, bu həqiqətdən də belədir. Bax, müəllim gündündə bu adı uca tutan, şərafətlə, namusla işləyən bütün Azərbaycan müəllimlərinə bir daha təbrik edirik. Çünki onlar sözün həqiqi mənasında bir şama benzəyirlər və şam kimi ömürlərini şagirdlərin yolunda əridirlər.

Lap yaddından çıxmısdı. Yaxın dostum 50 ilə yaxın pədaşları sahədə işləyən və 32 il məktəb direktoru olan Səməndər Məmmədov, eləcə də Füzuli rayonunun Horadiz şəhər 1 nömrəli tam orta məktəbində ingilis dili müəllimi işləyən Qızım Telli İsmayılzadəni də bu əziz gündə təbrik edirik. Hər bir Azərbaycan müəlliminə can sağlığı və uzun ömür arzulayırıq. Qoy onlar hamısı sevdiliyi və seçdiyi peşəni həmişə uca tutsunlar və müəllim adını şərafətlə qorusunlar!...

Polisdən daha bir insanpərvərlik

Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün əməkdaşları huşunu itirmiş sürücünü ölümdən xilas etdilər

Biz tez-tez polisin vətəndaşlara, çətin vəziyyətdə olan insanlara və çıxılmaz ana düşsən şəxslərə yardım etdiyinin şahidi olurmuşuq. Şahidi olurmuşuq ki, kimsə qəza törəndə, yaxud da sükan arxasında huşunu itirəndə əla birinci ona polis əməkdaşları çatır və ilk yardım göstərir. Ən azından ona görə ki, bu gün Azərbaycan vətəndaşlarının polisə çox böyük inamı və sevgisi var. Çünki çətin vəziyyətdə olan hər hansı vətəndaş gördəndə ki, ona həkimdən də tez yaxınlıqdakı xidmət aparən polisler yaxınlaşırlar, kömək göstərirlər, xəstəxanaya çatdırırlar, bax, onda is-



şəm ki, halsız və xəstə adama o polisler öz doğmaları kimi yanaşır və iki daşın arasında ona kömək göstərirlər. Təbii ki, əhali də bu anları görəndə istər-istəməz arada polislər insanlara əlavə münasibətlər bir qədər də istiləşir. Əlahiddə Çevik Polis Alayının əməkdaşları xidmət apararkən daha çox məsuliyyəti və diqqətli olurlar. Özü də digər polis əməkdaşlarından fərqli olaraq onlar boya daha hüdürlər, fiziki cəhətdən daha güclü olurlar. Sözlən açıq mən onlara baxanda çox vaxt fəxr edirik. Fəxr edirik ki, Azərbaycan polisində hüdürlüyü, fiziki cəhətdən sağ-salam və vətənpərvər oğlanlar çalışı-

mə aparmaq istəyirlər, sürücü bildirik ki, həkimə ehtiyac yoxdur. Siz bütün köməkiyə mənə göstərdiniz. Şəhər idmanla məşğul olmuşdu, ona görə də bir qədər zəiflədim və çətin vəziyyətə düşdüm. Çox sağ olun ki, mənə ağır vəziyyətdə kömək ələdiniz! Mən sizin hər birinizə minnətdəm! Allah sizin kimi Azərbaycan polislerini qorusun!

Şərh. Və bu oğlanlar tək icimai asayışı qoruyurlar, həm də lazım gələndə ən təhlükəli cinayətkarı bele zərərsizləşdirirlər. Bu isə o deməkdir ki, bu xidmət sahəsində çalışanlar daha peşəkərlər və daha çevikdirlər. Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün əməkdaşları fəqərlə çətin vəziyyətdə olan

Şərh. Və bu oğlanlar tək icimai asayışı qoruyurlar, həm də lazım gələndə ən təhlükəli cinayətkarı bele zərərsizləşdirirlər. Bu isə o deməkdir ki, bu xidmət sahəsində çalışanlar daha peşəkərlər və daha çevikdirlər. Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün əməkdaşları fəqərlə çətin vəziyyətdə olan

Faiq QİSMƏTOĞLU

İSMAYIL ƏMİDƏN SONRA KÜR YETİM QALIB

(Elçin Şıxlının ad gününə)

Orta məktəbdə oxuyurdum, "Azərbaycan" jurnalında İsmayil əminin "Dəli Kür" romanı çap olunmuşdu. Demək olar ki, "Azərbaycan" jurnalında əldən-ələ gəzirdi və roman o qədər maraqlı idi ki, hətta məktəblərdə də, ələ bizi sinifdə də bu roman geniş müzakirə olunurdu.



Və mən bu romanı oxuyanda ələ bildirdim ki, Kür çayı da Cahandar ağa kimi dəli-dəlidir. Kürü adətən Bakıya gələndə Yevlaxda körpüdən keçəndə görürdük.

Bir neçə il bundan əvvəl məşinla Türkiyəyə gedəndə dedim ki, bir İsmayil əminin doğulduğu kəndi - Şıxlıyı ziyarət edim, bir dəli Kürün sahilinə düşüm.



Son illər Qazaxın Azərbaycana bəxş etdiyi görkəmli şəxslərə bu rayonda xüsusi diqqət göstərilsə də, adlarını müzey yaradılsa da, Müftəkkirlər Bağında abidələr qoysa da, təəssüf ki, Şıxlıda İsmayil əmini xatırladın o müzey var, nə də bir lövhə.

Məsələn, Naxçıvanda Şahbuzda Nurs kəndinə dönən yolda bir lövhə qoyulub ki, Məmməd Araz bu kənddə doğulub. Və kənddə də hörmətli Vəzir Talibov Məmməd Arazın adına layiq dağların döşündə bir müzey tikdirib. Bunu Şıxlıda da etmək olar. Özü də bu yol beynəlxalq yoldu və Şıxlı kəndinin düz içindəndir. Gedib-gələnlər görüb bilsinlər ki, bu kənd Azərbaycan ədəbiyyatına necə gərəklidir bir şəxs verib.

Gec deyil. İnənəm ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb müəllim bu problemi həll edəcek.

Bu kənddə dəfələrlə olmuşam. Həm Gürcüstana, Türkiyəyə gedəndə, həm də qayıdılanda. Kür çayının sahilində dəfələrlə düşmüşəm, amma mənə əl gəlib ki, bu çay İsmayil əmindən sonra yetim qalıb, kürlüyü gedib. Ələ yazıq-yazıq axır ki, bu çayın nə zamanasa dəsib kəndləri başığına inanmıram.

Bu günlərdə yene yolum Qazaxa düşmüşdü. Xammulla İsmayil əmini yad etmək üçün üz tutduq Şıxlıya. Qaldıq Gəmiqayaya - həm Kürü seyr etdik, həm də kəndi. Sonra da yendik Kürün sahilinə. Əl-üzümüzü yuduq çayın suyu ilə. Sonra da dağların üstündə oturub lal və sükutla axan bu dənizi: Kürü seyr etdik. Bu yerdə Kür o qədər dəyəkli idi ki, o sahiləndə bu sahilə təbii olaraq mal-qara yellənə-yellənə keçirdi.

Və ordan Elçin Şıxlıya xəbərlədim. Və dedim: "Qaca, Kürün sahilində, əl-üzümüzü yuduq çayın suyu ilə. Sonra da dağların üstündə oturub lal və sükutla axan bu dənizi: Kürü seyr etdik. Bu yerdə Kür o qədər dəyəkli idi ki, o sahiləndə bu sahilə təbii olaraq mal-qara yellənə-yellənə keçirdi."

Yer gəlmişə, Elçin Şıxlıya da ad gününü münasibətlə təbrik edirik.

Səngər müəllimlər

rafıya olimpiadası nəticələri göstərdim. Amma siyasətə olan maraq Tarixə yönəldi. Buna baxmayaraq çimdiki saf coğrafiya sevgisi hələ də qalır.



Amma siyasətə olan maraq Tarixə yönəldi. Buna baxmayaraq çimdiki saf coğrafiya sevgisi hələ də qalır. Bir az da coğrafiya müəlliminin şəhadət barmağı sevdirmişdi. Əli Kərimin o şeirində Nazilə müəllimlərinin barmaqlarını gördüm. Bizim vaxtımızda da repletor yanına getmək vardı. Mənə sevirirdim. Bir az maddi durumu düşüncə, eşit özüm hazırlaşmam da demişdim. Elə o Nazilə müəllimə mənə yaxınlaşıb; Emin evə hazırlığa gəl-dedi. Həm də heç kim bilməsin, səni pulsuz hazırlayıram.

Səngərde oldum, o yadıma düşdü. Müəllim oldum, o yadıma düşdü. Mediada çalışdım, o yadıma düşdü.



Belə insanlar var deyə biz varıq, bu ölkə var, gözəl əməllər var. O səngər müəllimlərdən. Nazilə kimi müəllimlərdən. Düzü, bu həm də xarakter məsələsidir. Amma burda əqoistlik etməyəcəm, bütün yaxşı tərəflərinin haqqını müəllimlərimin üzərinə yazıram.



Rusiyanın Ukraynaya hücumu dünya siyasətinə və iqtisadiyatına əhəmiyyətli dərəcədə təsirini göstər-məkdədir. ABŞ və Rusiyanın son illər ərzində bir-birlərinə qarşı irəlİ sür-dükləri qarşıllıq ittihamları, artıq açıq müstəvidə münəqişəyə çevrilir. Dünya tarixində Rusiyaya qarşı bu gündəlik görünməmiş sanksiyalar tēdbiq olunaraq, onu dünyadan təcrid etməyə çalışılırlar. Dünya qlobal ərzaq böhranı ilə üzleşir. Bu artıq real bir fakta çevrilir. Cəmiyyət çox təhlükəli və göz-lemilməz mövcud dünya nizamının pozulması ilə üz-üze qalıb. Əvvəllər dünyada bir-biriylə mübarizə aparən iki güvə - ABŞ və müttəfiqləri - Rusiya (SSRİ). İndi isə qlobal se-vəyyəyə Qərb və Şərç qarşıdurması ya-ranırlar. Yeni aliyanlar, koalisiyalar yarandıqlarıdır. Hələ ki, ABŞ başda olmaqla iri dövlətlərin bir qrupu mərkəzinin qiyam yaratmaq cəhdlərinə qarşı Rusiya özü-nü yanar ocağa atıb. Çin və digər qalan-ları kəlgədə qalmağa üstünlük verirlər. Bu qarşıdurmada əsas mübarizə gələ-cək dünya dözümündə qazanılacaq rol-dan və suveren dövlət kimi qalmaq-dandır. Ona görə də Rusiya bu qi-yamda udursansa, bu onun təkcə meşu-biyyəti ilə deyil, həm də suveren dövlət

kimi güc mənəviyyə olmağının itirilməsini və ümumiyyətlə dövlət kimi qalib-qal-mayacağına mütəyənələndirəcəkdir. Yeni dünya dözümündə hansı döv-letlər çox mərkəzli yaratmaq istəyir-ler? ABŞ və müttəfiqlərindən, artıq nüfu-zunu, gücünü və təsir dairəsini itirmək-də olan Rusiyadan başqa, Çin və Hin-distan da bu bölgədə iştirak etmək ni-yetlərini gizlətmirlər. Bu arada artıq güc-lənməkdə olan Türkiyənin də kənarında qalmayacağı göz önündədir. Real gö-rünməyə də, Səudiyyə Ərəbistanı baş-da olmaqla ərəb dövlətləri və İran da bu bölgədə ambisiyalarını ortaya qoymaq istəyəcəklər. Nə baş verir? ABŞ -in he-gemonluğuna son qoyulacaqmı? Çox-çütblü dünyanın yaranmasının şahidi olacaqmı? Avropa İttifaqının yaranması, bir vaxtlar SSRİ-nin yaranması for-matını xatırladır. Bir çox xalqlar və döv-letlər birleşərək bir qurum yaradırdılar. La-kin sonradan məlum oldu ki, böyük bir "ailədə" birleşən onlarla dövət bir neçə dövlət yedirdib-içirtməli, çökməkdə olan iqtisadiyyatlarına, təhlükəsizliklərinə görə milyardlarla avro vəsait ayırmalı-dırlar. Sonradan məlum oldu ki, yük əsas-ən Almanıya, Böyük Britaniya və Fran-sanın üzərinə düşür. Rəsmi London bu-nu daha tez anladı və vaxtında "avropaa ailəsini" tərک etdi. Almanıya və digərleri isə hələ ki, bu durumdan necə qurtulma-ğın yollarını axtarırlar. Avropanın "kommunal evlərinin sa-kinləri" hər biri özlərini "şəxsi mənzil-lerinə köçmək" istedikləri vaxt, Avropa İttifaqı da SSRİ kimi dağılmaq mecbu-riyyetində qalacaq. Dünya yarandığı

gündən xeyirle-şərin mübarizəsi gedir. Hazırda siyasi sferada siyasətə gələnlər-in əksəriyyəti əsasən gözəlmək sabir-lik olmayan, öz kəprizlərinə inanan və danışıqları aparmaq bacarmayanlardan ibarətdir. Bəziləri tərəfinfən bəzən qəbul

silimlərsə həmin səngərlərin, həmin postların döyüş-çüləri, komandirləri. Ölkənin gələcəyi də o səngər, döyüşçü müəllimlərin vicdanından aslı-dır. Sağirdin puluna göz dikməmiş, tamannasıç övladı kimi sevməyi, gözünün nuru nu şə-girdçün ərirtməyi o müəllimlərdən öyrəndim.



olunmasa da, Henri Kissincer kimi intili-qent, savadlı, strateji düşüncəli, hər se-yi başa düşən siyasətçilər demək olar ki, yoxdurlar, onları da varsa, onları da eşiqləndir yoxdurlar. Heç nədən xəbərləri olmayan, küçə usuşqları seviyəsində özlərinə inanaraq, qarənliq güvvələrlə mübarizə aparə biləcəkdə gücde olduqları-nı düşünürler. Görünən odur ki, yaxın gələcəkdə beynəlxalq münasibətlər, dövlətlərarası münasibətlərə daha az tə-sir etmək gücündə olacaq. Başsa sözlə ifadə etsək, beynəlxalq münasibətlərə daha çox dövlət hakimiyyətinə tabe olmayan iri korporasiya və şirkətlərin tə-



VƏTƏN ŞƏHİDİ - CƏNNƏT ÇİÇƏYİ..

Canını Vətənin üstünə sərdi...

Şəhid Elçin Tehran oğlu Süleymanov füzulilər tərəfindən anıldı



...44 günlük İkinci Qarabağ savaşında Azərbaycan Ordusu, Azərbaycan əsgəri əslən kimi vurdu! 30 il işğal altında qalan torpaqlarımız bu 44 gündə azad edildi və 44 gündə dünya Azərbaycanın bir daha hansı hərbi qüdrətə və gücə malik olduğunu gördü. Onu da gördük ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin və ordunun ətrafında bir yumruq kimi birləşdi. Bu yumruq eia güclü oldu ki, yağı düşmən başını itirdi, öləndi, yaralanan yaralandı, bir çoxları da canını qurtarmaq üçün qaçıb aradan çıxdı. Bəli, 44 günlük müharibə ermənilərə böyük dərslər oldu. Amma onun bu gün də bu dərslərə nəticə çıxarmırlar, tez-tez iğtişşlər yaradıb, atəşkəsi pozur və həтта Azərbaycan əsgərinə güllə də atırlar və hər dəfə də onların ağzı arı olmur, çünki qanlırlar...



hidilə möhtəşəm bir 44 günlük Qələbə tarixi yazıldı və bu Qələbə tarixi bayaq dediyimiz kimi, şəhidlərin qanı ilə tarixə həkk olundu. Döyüşün ilk günlərindən Füzuli rayonunun Böyük Bəhmenli kəndindən olan və müddətdən artıq xidmət edən Elçin Tehran oğlu Süleymanov idarə etdiyi tankla bir neçə kəndin azad olunmasında qəhrəmanlıq göstərdi. Onlar qələbənin ilk sevincini, ilk dadını yaşadılar və bir neçə kəndin azad olunmasında canlarından belə keçdilər. Yeni canlarını Vətənin ü-

yükü sərdilər, erməniləri bir neçə günün içində iti qovan kimi ordan uzaqlaşdırdılar. Elçin Süleymanov və onun silahdaşları Cəbrayıl uğrunda gedən döyüşlərdə əsl tarix yazdılar. Burada da bir neçə kəndin azad olunmasında çox böyük igidlik göstərdilər. Sentyabrın 30-da isə ağır döyüşlərdə Cəbrayılın bir neçə kəndini qoruyub saxladılar.

dan bir adam deyil, xalqın sevimli-sidi.

Sevinc Quliyeva çıxışında dedi ki, ana, əvvəllər sizin bir oğlunuz var idi, bax, indi görürsünüz, bu şəhidlərin hamısı elçinlərdi, onlar Elçin yolunu davam etdirir və bizim məktəbimizdə də ders otaqlarının birinə Elçin Süleymanovun adı verilib. Düşünürəm ki, Elçin Süleymanov minlərlədir! Şəhid olanları o minlərlə elçinlər yaşadı və yadadaq! Mən dünyada şəhiddən böyük şərəflə ad tanımıram. Çünki onlar günəşə bənzməyir, özli olmasa da işıqları, nurları bu xalqın, bu Vətənin, bu milletin üstünə düşəcək və siz xoşbəxtsiniz ki, Elçin Süleymanov kimi bir şəhidin anısınıza.



Anım mərasimində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə şöbə müdiri Ehtiram Nəzərov, Füzuli rayonu İcra Hakimiyyətinin Böyük Bəhmenli kəndi üzrə icra nümayəndəsi Asəf Hüseynov da iştirak etdilər.

Onlar şəhid Elçin Süleymanovun məzarını ziyarət edərək gül dəstəsi qoydular, onun ruhuna dua- lard etdilər.

Böyük Qarabağ savaşında üç min şəhid verdik. Üç min şəhidin qanı hesabına biz Hadrutu, Cəbrayılı, Füzulini, Qubadlıni, Zəngilani, Şuşanı, Ağdamı, Kelbəcəri işğaldan azad etdik. İşğaldan azad olunmuş torpaqlarımızda və yük-

nın şəklini öpdü. Sine dəşindən öpdü, baş dəşindən öpdü və axırda yenib bir sigal çəkdi...



şəkildə Azərbaycan bayrağı sancıldı. O bayraq ki, şəhidlər onu bağırlarına bəsmişdi, öpmüşdü və qanlı ilə bələmişdi. Şəhid qanı ilə bələmiş Azərbaycan bayrağı indi azad olunmuş bütün rayonlarımızda dağlalınır...

O şagirdlər, o müəllimlər hər gün, hər dağda qonu anırlar, xatırladıkları azad oldu. Və Elçin də idarə etdiyi tankla həmin kəndlərdə ağır döyüşlərdə idi. Yağı düşmənin qarşısını kəsmək üçün canlarını qurban verirdilər bu oğlanlar. Elçin də bu ağır döyüşdə qəhrəmancasına şəhid oldu. Elçin şəhid oldu, amma özü kimi yüzlərlə elçinləri yaşadı və onlara örnək oldu...

Şəhidlər öz canlarını bu Vətənin, bu torpağın üstünə sərdilər. Üstünə sərdilər ki, mərmilər, top- lar, raketlər torpağa yox, onlara dəysin. Qanlı ilə yenib bir tarix yazdılar, qızılları və möhtəşəm bir qələbəni bəzəyədilər. Həm də şəhidlər bizim çiyinimizdə ağır bir yükü götürüldü. O yükü ki, 30 il idi çiyinizdə idi, çəkkə bilmirdik. O yük tarixə qovuşdu və şəhidlər bir güncə kimi dünyamıza, Azərbaycanımıza işıq saçdılar. O günəşdən biri de Elçin Tehran oğlu Süleymanovdu. Yeri cənnət olsun!

İkinci Qarabağ savaşında Füzulidən də çoxlu şəhidlərimiz, qazılarımız oldu. Onlar 2020-ci sentyabrın 27-dən başlayan bütöv Qarabağ savaşında qəhrəmancasına döyüşdümlər və işğal altında olan torpaqlarımızın azad olunmasında kişi kimi öz sözlərini dedilər. Onlar ya şəhid oldular, ya qazi oldular, ya da qalıb oldular! Bu qalibiyətlə, bu şe-

heç kimə bənzəməyən, heç kimə oxşamayan bir igid idi. Həm səmimiyyəti, həm də böyük ürəyi ilə seçilirdi. Gənc olması baxmayaraq, çox ağayana və yaşından daha müdrək görünürdü. Elə kəndin aqsaqqalları da həmişə deyirdi ki, Tehranın bu oğlu çox mərifətli, qanacığına uşağı.

Şəhidlər öz canlarını bu Vətənin, bu torpağın üstünə sərdilər. Üstünə sərdilər ki, mərmilər, top- lar, raketlər torpağa yox, onlara dəysin. Qanlı ilə yenib bir tarix yazdılar, qızılları və möhtəşəm bir qələbəni bəzəyədilər. Həm də şəhidlər bizim çiyinimizdə ağır bir yükü götürüldü. O yükü ki, 30 il idi çiyinizdə idi, çəkkə bilmirdik. O yük tarixə qovuşdu və şəhidlər bir güncə kimi dünyamıza, Azərbaycanımıza işıq saçdılar. O günəşdən biri de Elçin Tehran oğlu Süleymanovdu. Yeri cənnət olsun!

Füzulidən də çoxlu şəhidlərimiz, qazılarımız oldu. Onlar 2020-ci sentyabrın 27-dən başlayan bütöv Qarabağ savaşında qəhrəmancasına döyüşdümlər və işğal altında olan torpaqlarımızın azad olunmasında kişi kimi öz sözlərini dedilər. Onlar ya şəhid oldular, ya qazi oldular, ya da qalıb oldular! Bu qalibiyətlə, bu şe-

heç kimə bənzəməyən, heç kimə oxşamayan bir igid idi. Həm səmimiyyəti, həm də böyük ürəyi ilə seçilirdi. Gənc olması baxmayaraq, çox ağayana və yaşından daha müdrək görünürdü. Elə kəndin aqsaqqalları da həmişə deyirdi ki, Tehranın bu oğlu çox mərifətli, qanacığına uşağı.

Şəhidlər öz canlarını bu Vətənin, bu torpağın üstünə sərdilər. Üstünə sərdilər ki, mərmilər, top- lar, raketlər torpağa yox, onlara dəysin. Qanlı ilə yenib bir tarix yazdılar, qızılları və möhtəşəm bir qələbəni bəzəyədilər. Həm də şəhidlər bizim çiyinimizdə ağır bir yükü götürüldü. O yükü ki, 30 il idi çiyinizdə idi, çəkkə bilmirdik. O yük tarixə qovuşdu və şəhidlər bir güncə kimi dünyamıza, Azərbaycanımıza işıq saçdılar. O günəşdən biri de Elçin Tehran oğlu Süleymanovdu. Yeri cənnət olsun!

Kəlbəcər və Daşkəsəndə aşkar olunan yeni minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan miniatür minalara fəaliyyətə keçməyə başladılar. Kəlbəcər və Daşkəsən rayonlarında aparılan işlər zamanı bu minaların bir neçəsi aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kəlbəcər rayonu ərazisində 79 ədəd "PMN-G" tipli piyada aleyhina, iki ədəd "TM-62M" tipli tank aleyhina mına, Daşkəsən rayonu ərazisində isə 53 ədəd "PMN-G" tipli piyada aleyhina mına və dörd ədəd "OZM-72" tipli piyada aleyhina qalpçı mına təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Qeyd edək ki, Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada aleyhinə minaların istehsal edilməsi, saxlanması, dağıtılması və istifadəsini qadağan edir. Buna baxmayaraq, azad edilmiş ərazilərimizdə Vətən müharibəsindən sonra Ermənistanı istehsal olunan xeyli sayda minalar aşkar edilir. Xüsusilə insan tələfatı məqsədilə basdırılan piyada aleyhinə minaların hamı müllü vətəndaşların, həm də hərbi qulluqçıların həyatına ciddi təhlükə yaradır.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Hökuməti ingilislərə satan Vəhdəddin...

Sultan Vəhdəddinin düşməne qarşı silahı müqavimət göstərək ölkəni xilas etmək planı yox idi. Onun özünü xilas etmək planı Britaniya mərkəzinə sığınmaq idi. İş o yere çatdı ki, 1919-cu il martın 30-da o, həttə Türkiyənin idarəsini 15 il müddətine İngiltərəyə buraxmağı təklif etdi.



Mustafa Kamal 1919-cu il mayın 19-da 9-cu Ordu Müfəttişi olaraq Samsuna endi və milli müqaviməti qızışdırıqda - saray hökumətinin ona verdiyi tapşırığın əksinə olaraq - ingilislərin tələbi ilə İstanbula geri çağırıldı.

Sultan Vəhdəddin 11 aprel 1920-ci ildə nəşr etdiriyi xəttatlıq əsəri ilə Milli Hərəkatın ölkəyə zərəri verdiyini söylədi.

Bunun üzərinə Mustafa Kamal hərbi xidmətdən istefa verib vətəne qayıtdı. Saray ingilislərə yalmanıb özünü xilas etmək siyasətinə uyğun olaraq Milli Hərəkata bütün gücü ilə hücum etdi. 5 aprel 1920-ci ildə qurulan 4-cü Dəmat Ferit Hökuməti - Prof. Dr. Si- nən Akşinin təbəciyyəti - Milli Mübarizəyə qarşı vətəndaş müharibəsi başladı.

Saray hökuməti 28 aprel 1920-ci ildə Milli Mübarizəni zərərsizləşdir- mek üçün "Anadolı Fövqəladə Baş Müfəttişi" qurdu.

11 aprel 1920-ci ildə vəzir Dəmat Ferit Sultanın təsdiqi ilə Milli Hərəkatı "fitnə" və "fitnə", "Kuvayi Milliyyə" üzvlərini isə "uşyağ"ı adlandırın hökumət bəyənati verdi.

Saray hökuməti 28 aprel 1920-ci ildə Milli Mübarizəni zərərsizləşdir- mek üçün "Anadolı Fövqəladə Baş Müfəttişi" qurdu. İstanbulda qurulan saray məhkəməsi Hərbi Örfi, Mustafa Kamal və bezi dostlarının 11 may 1920-ci ildə, Fəvzi Paşanın 24 may 1920-ci ildə, İsmət Paşanın 6 iyun 1920-ci ildə və bezi Kuvaçları Milliyəçilərin, 14 iyul 1920-ci ildə Refetin və 63 zabitanı qı- yabı edamlarına qərar verdi. Sultan Vəhdəddin də bütün bu ölüm hökmlə- rini təsdiqlədi.

Saray hökuməti 18 aprel 1920-ci ildə Kuvaçları Milliyəçisi qəribə Sult- an Vəhdətinə tabe olan müzldü Ku- vaçları İnzibatiye (Xilafət Ordusu) ordu- sunu qurdu. 14 iyun 1920-ci ildə Ku- vaçları İnzibatiye İzmində Kuvaçları Milliyyə hücum etdi. Məğlub oldu. Əsgərlərin bir qismi İstanbulla qayıtdı, bir qismi Kuvaçları Milliyyə sıralarına qatıldı.

Saray hökuməti 28 aprel 1920-ci ildə Milli Mübarizəni zərərsizləşdir- mek üçün "Anadolı Fövqəladə Baş Müfəttişi" qurdu.

İstanbulda qurulan saray məhkəməsi Hərbi Örfi, Mustafa Kamal və bezi dostlarının 11 may 1920-ci ildə, Fəvzi Paşanın 24 may 1920-ci ildə, İsmət Paşanın 6 iyun 1920-ci ildə və bezi Kuvaçları Milliyəçilərin, 14 iyul 1920-ci ildə Refetin və 63 zabitanı qı- yabı edamlarına qərar verdi. Sultan Vəhdəddin də bütün bu ölüm hökmlə- rini təsdiqlədi.

Saray hökuməti 28 aprel 1920-ci ildə Milli Mübarizəni zərərsizləşdir- mek üçün "Anadolı Fövqəladə Baş Müfəttişi" qurdu.

Saray hökuməti 28 aprel 1920-ci ildə Milli Mübarizəni zərərsizləşdir- mek üçün "Anadolı Fövqəladə Baş Müfəttişi" qurdu.

Saray hökuməti 28 aprel 1920-ci ildə Milli Mübarizəni zərərsizləşdir- mek üçün "Anadolı Fövqəladə Baş Müfəttişi" qurdu.

